

Баазъ 50 ахса.



B. Ivonnikov.

Qajdə kroliktardъ urqadarqa

Novo-Sibirsk Zapsibotdələnja Ogiza 1932

Natspolygy

Алт.
2-491

B. Zvonnikov
Pərəvəd V. Katsəzəv.

Qajdə kroliktardъ urgadarga

Инв. № 1443

Prədisloviazъ.

Kroliktlн kərəgl plstln—sovəttər sojuzunda tən kərək nəvə. Plstln alvvəsta turca andləq kərək, qarsıqajla kəp et polzun rabocijlarba krəstjannardb azrarqa tərəzl təzə kəp tlğərgə kərək, pazoq paşqa gosudarstvalarqa sadarqa kərək, antna təzə maşinalar ananda eskə nələlər alarvəs. Andləq polqanda kroliktl kəp estyrərdə kərək.

Krolik paşqa gosudarstvalar cərlndə pozunun pravazın alqan pozunun cagş ədlvə, əlvək tərəzlvə. Kroliktln ədl ananara əlvək, anp azrapcalar parçın nələvə: stalovajlardan qalqan tabaqtarba, krədə tabaqyva. Plardb azrapcalar klcləq pallar, qatı apşylar, kənən klzllər.

Plstln sojus, krolik qonuqun kədyryp, tən tuza alca, paşqa gosudarstvalardan caqş təldyn kroliktarın anəlca, kontraktatsiaqa krədit poşatca, pitomniktar cazapcalar, krolikti caqş cozagpa tudarqa kurstarqa aqca pozatcalar.

Naa cozaqpa, qıra, mal kərəgl, kolgozpa, sovqoz cozaq्यva iştəlcitqan tuşa, kolqozpa sovqoz əscitqan təmdə kroliktln kərəgl tən tudarqa kəlşcə.

Naa cozaqpa, sovqoz, kolqoz cozaq्यva qonuqt tutpanıcə, kniganın pasqalıva kəlştrəvbəncə, krolik kərəgl ədoq kəlştrə tudup polbas Ananara kolqosqa klrərgə kərək, pltlğlış cadarqa kərək krolik kərəgl n kolqozpa sovqoz pardə tən caqş tudarqa. Anda azraq nəbəzl par, pazoq anda qadarcan korcən klzllər par.

Krolikte tudaroqa, an kərəgin təzədilp kədyrbalarqa coq-tarba orta qonuqtuqlar plrgə qatışır pitomnik, fərmalar, tudaroqa kərək. Anda-la krolik tutcan qonuq caqşı kədyrylər. Kolqoztardıň pravleniaların poluşarqa kərək pozunun clennarına caqşı krolik təlynən tudaroqa, krolik kərəgin pilciqan klzəl tabarqa kurstarqa ızıp oloq clennardan kolqoztən.

Pozatçılıq kreditqa qoza krolik kərəginə kolqoztən pravlenialarına pozunun kolqozta aqsanı tabar kərək, an izlin kolqozqa alaroqa kərək, krolik kərəgin təzətcən pilcitqan klzəl coq polza plr plr cərdən tabalar kərək pllcitqan klzənl; kroliktl tutcan cərin ədoq cazar kərək. Ol polzun koziňektləq, əzəkətləq, vintiljatsalıq.

Kroliktl tudarda ənnə paştap pllpalarqa kərək, klimadı carapcaba pllərgə kərək qajdə tudarlı, krolik tutcan knigalar polar kerek, qajdə azracanı plr kərək.

Kolqozpa sovqoz əra essé, krolik kərəgl ədoq əra ezer.

Puşno-sindikat pozunun pəşcىyılıp planında toolapça 1933 cılda istərgə uluq sovqoztar toqus səliksionip baza, 444 caqşı təldyn mnozilillər, 13024 qonuq qolqozta, cəti oryantasyon stansija. Krolik 1933 cılda cədər 5824000.

Ol planı istələzə krolik 1933 calda aqçavə toloza, 153786500 salkovajqa, 86226000 tərəcək, 80529000 tuşkalar, parçın ədl pazar 120797000 kilogramm (Ol 402657 ruqə ədlinə turuşa).

Qıraba mal kərəgin sotsialisticəkij cozaqpa cazap kədyvalqanda, ədok kərək kadyrərgə krolik kərəglən.

Po kniga pazylca kolqozniktarqa, qajdə kəliştərə azrar-qa kroliktl. 700 min ruqə ədlinə turuşa. Andaqı cərdə kroliktar polban polza krəstjannar qaçanqa ət clbəstərədl.

Krolikte tudaroqa şədarlar qarşıqanda klzəllər, kənəmdə klzəllər, çəş oqlannarda. Po kərək aar kərək əbəs. Ań kəliştərə istərgə plr kərək əskə kərəktəroq cləp. Ananara kro-

lik kərəglin tyzədər kərək, ol kərəkə yrgəngən kləz. Ol yrgədiplalar kərək kəlləstrə azrarqa, kəlləstrə kər cərərgə. Çaş oqlannardı po kərəkə ajlandırar kərək. Kredə tavaçının aqqtəglin cəqarqa, cıyp akələ pər-odurarqa, klətkalar arlarqa, an ədə iştərlin kyzy alar şənl çəş oqlannarqa pərərgə tən kəlləstrə polar. Odurkəl iştəcən iştərlin: ciştərlin arlap pəl-nəcənlən, saltəmnarın cuncanın tykcəktərlin taracaçın angorskij kroliklardı — arqan kənəm sanam kləzlərgə pərək kərək.

Kəlliştrə turquşsalqan krolik kərəgi qonuqa uluq tuza akələr, Kroliktardan uluq tuza kələr.

Tamnəq toq ədlənən paşqa krolik pərca nyq. Krolik tərəzəl məkkə carapca, kəskən aqqtəgl kləjgə parca.

Po parçın aqca nəvəzl. Aazrap tutcaç krolik, qonuqa əlvəkə turca.

Krolik kərəqlin rəzoq artıq qol iştəpcə, əncər ləzli iştəp polbas qol.

Parçın kolqosta apşij kləzlərbə, kənəm sanam kləzlərbə, çəş oqlannar par polqanda ktoliktar tudarqa kərək.

Kroliktardı tudarqa tən parıştəq, tən kglıştrə plrgə qatışqan kolqoz qonuqunda.

Krolik titqan „Naa cadъq“ тәп Kommunada.

Raq-ta әбәс Voronəz тәп turadan ara par Kommuna „Naa cadъq“. Ol kommunan cәrl as polqan. Kommuna klzl-lәrl toolanqannar: „Qajdә cedarbъs, nooba kөdyryнәrbls?“ Lardың arazъnda plr kommunar krolikkәrәgln caqsъ pllgәnpolit. Ol ajtpәrtlр pozunun aroqьstarъna, krolik tutqanda tuzalъq polqanyp. Kommuna kroliktar tudarqa sanaptыр.

Kroliktardy kommunal gostorgadan altýr ajdýşkélép, pır-dən yçyn iğlül pərərgə pəş ajdañ kroliktarын.

Paştap kommunada polpartyr kəptaa əvəs paşqa paşqa səek kroliktar: vənskaj golubojlar; vəlikanar şlnşlbvajlar qaramdışq tyktiyqlar sarıq-arşıq 'ı y m y ş t y k t y q. Qaşy kroliktarı carabas polqanda kommuna lardırərvəştl mal ko-opəratsiazıñqqa. Pozunda yşlə səek krolik artıstı: Vənskajdan, (aq) vəlikanardan, şlnşlkovajlardan.

Am kommunada polpardъ 100 tlzл krolik, 700 caş kroligaştar. Kroliktl urqadarqa tolap calar 500 tencә tlzлzi.

Kommunada 8 krolicatnik. Krolicatniktardь ştəqənər kulaqtardan tudup alqan sarajlardan. Aqrıq kroliktardын əza-
lınaq saraj. Kroliktar kommunal poluştalar aar təmənən şəq-
pararqa. Kroliktardan kəlqən parşpa kommunal krəstian qo-
nuqunuq tlbəlnə cədlndl aaga qoza quştar tudar poqdu.

Am „Naa Cadъn“ t p kommunaga qo taa t r emn l r-k rpard .  d e polqanda, kommuna, kyzy qozulparqanda pozunun qonuqun k n ld  p rd , c rl n qozuna p rd . Krolik

utciqan kərəgl kommunan qonuqunda, amdaqъ pozunun akəl-
citqan tuzazъva, paştarqъ cərlnə turca.

Kroliktardын qajdъq тely tuzalъq polar tudarqa.

Pıstln manzal ajtcalar: tutqam mən kroliktardь, pırt-
daa nəvə şəqpan səbəqan, təp. Qajzъn adajlar tutsalqan, qajzъn
oqanar taşpa ədyrçuləp salqanar. Po turuşpazoq kərək polca.

Oldabızə, kroliktl caqş kətbəzən qajdaqъ tuza akələrdən,
acal akələr. Kroliktl turaa akırpars, şoşqanъ anmaroq aklı-
par-parcyn pırt polar.

Kroliktl tuzalъq polzun təp, şəbərlər kərək aap: kəş-
kədən, ərlənnən, adajdan, paza-daa aqa eştyqlərdən. Şədə-
nlı ədoq tənədar kərək, eştyqlərl kyrpolbasqa. Anan ara
kroliktl odurtup calar: əvəzə klətkaqa, əvəzə şədəngə. Tə-
qən pıstln mənda tutcalar klzllqlərdl, aqtardь, alalardь, tru-
siktardь. Par uluqdaa kroliktar, kəən qyjmat tərəlqlər. An-
dəq təlyn kroliktl paşqa qanda uroqadəp aloqanar. Andəq
kroliktardь uroqadarqa tən tuzaalъq. Lar kəp ət pərcalar, ca-
an qyjmat tərə pərcalar.

Kroliktardь kəryp, lardыn sonan cərərgə məndəgdaa
klzllerdən kyzı alar: uluq caştıq avşaq klzllerdən, cas uq-
lanardыn kənəmsanam klzllerdən.

Krolik ciştı tən talabanca. Kolqozta tıgl-poo aş usuq-
tarъ kəp polcan, Po usuqtar, krədə tavaqъnyň taştalqanly,
odaqanda taştalqannar, şeptyq ələnnər—kroliktl caqş clş-
tərl.

Qajdloq tuza akəlca krolik qonuqa? Mlndloq tuza. Kro-
liktər tən qarsıqaj poos alıncalar—sýlyn tərkə təncə toləp-
calar. Tərəndə keptən tərəp-calar. Krolik pallarъ altı-cətli
ajqa-la əskəlcalar, ədlərəzli pərcalar.

Qısqa tyktıq kroliktardan əskə, uzun tyktıqda krolik-
tar par. Andloq uzun tyktıqlərdi tutqannar alınanpərə keptə
əvəs rajonnarda. Andloqlər adalca pəstsovyj kroliktər təp-

Пістлін кроликтер-трусиктар түн ааqtар. Лардың еттөрл ас, тәрәсектерл кілеліqес, көрөргө-да мөнys. Трусик тәп кроликтін тізлізлін ақбадоп-алза улуq төлlyq кроликпа-әргекрә, ааноq қолларын роqда сөкtyq polar, сақшы тәрелліq polar.

Пашqa, паşqa төлlyq кроликтardan төрөгөн кролик pollarы, мәтістөр тәп adalcalar.

Анділqлөrdən тузары көп prostoj lardan. Prostoj кроликтін, тәрәзлінін әннә qыjmat paazъ (salkovaj 50 aqса, мәтістін тәзә 3 salkovaj).

Prostoj кроликтін әеді pasca 1 kilogram, мәтіs тәп кроликтін—2 kilogram. Әеді роoq мәтіstіn qыjmat.

Сақшы төлlyq кроликті saadъp alarqa kөrек 15-20 salkovaj pәrkәlip, a prostojdъ 3 salkovajqad albalar. Aль pәdә шter kөrек; paştap rajon шtndә albalar kөrек prostoj kroliktardыn тіzллөrlіn, төllyq әrkек кроликті surap alarqa rajkoqozsojustan. Mьnda plлr kөrек ponu: tөlgө tudarqa parсын төllyq кроликтар kөlşpеноqca. Alar kөrек andъq төllyqdәn qajzъ sooqa aldbыrvanclqanan, qapclqaj esclqanan, pallarыn сaқшы azrapclqanan, kөp әt pәrcloqanan, сaқшы тәrеллqлөrdәn. Par түн qozur kрolik. Adalca ol „Bәlgijskij vәlikan“ тәп, әвәзә „Flandr“ (kөr kortinkәn 1) Тәrәcәgl an, әвәзә qозan тәrәzinе

сүnyq, әвәзә qaramdъq-pos, rьşka-pos, qara өn-puq. Po kрolik түн aar pasca-8 kilogramm. Kol-qoztarda, pazoq sәvәr canda, ulyq sooqtar pol clqan cәrdә, aль tudarqa kөlşpәs. Sooqtan ara ol aqрыb pәrca, aaq polapәr-ca. Cәr „Bәlgijskij vәlikanoq“ kөvoq kөrек,




Рис. 1. Bәlgijskij vәlikan (flandr, samets).

ciisti kəp clpca, əzəerlən maaj əsca. TLZLZLBƏ cıstaştırarqə carapca 10 ajdan 11 ajdan caş əvə stə.

Bəlgisjikij vəlikan təp kroliktan kəp ət şıqpanca, səegy tən caman ara. Andəq polqanda, po qoozur təldy tudarqa tuzaş as.

Ijglncl təly krolikardən—Aqlıj vəjikan təp. təl—arijal po təldən aaqlardə tudarqa tuzaş ajdas, „Bəlgisjkajlar-də“ tutqanan: lar sooqtanda tən qoruqpanclar, əzərlən-da qarsıcıqaj əscalar. Təndaa poqda əvəs „Flandr“ təp kroliktlən şənəmci ərkəgilə cıstaştırsa prostoj pora kroliktlən tlzlbə əvəzə qara kroliktlən tlzlbə, andəq cıstaş-qanan tən poqda krolik pal-larla tərəpcə.

Parcazınaq artıq „Vənskaj goluboj“ təp krolik(kər 3 kartinkənl) pazoq sərəvristaj frantsuzskaj təp „Şampan“

təp (kər 4 kartinkənl). Po ortavbəq təllər, aar 4 kilogramqa caqınada. Lar sooqtan qoruqpanclar tərəpcəlar, palların caqş azrap calar, əzərlən-qarsıcıqaj əscalar. Cıstaştıraga kəlşkədələlər 8 ajda, a soqarq—7 ajda.

Vənskajva frantsuz-skaj krolikardən səegu clşkə, əedl-kəp. Tərəcək-tərl uluq, kəən, paazъ




Рис. 2. Bəlgisjkaj.




Рис. 3. Venskaj goluboj.

4 salkovajdan plrzllə.
 Vənskaj kroliktn tərəcəgrnlənəny—Frantzuskijdlə — kymışsəvan. Tlgzlnlndə ponzununda tərəcəktərlə tənnər, plr ənnyyq. Po kroliktardə cıstaştərbəsqanda prostoj kroliktardən qara tlz-lərləbə, əvəzə aq tlz-lərləbə tərəpcalar poqda pallar caqştərəlləq.

Par krolikoq təly 3 kilogramm carım pasçeqan, tərəcəglə po təldyn kroliglənlə pazoq kəədyrym palanca. Po şinşilov्य krolik (kər 5 kartinkazn).

Səver caanda tudarqa po kəlşpəs təlşaqam. Ortavъq polosada, pazoq jug caanda şinşilov्य təldyn kroliktarın tu-

aroqa tən tuzaləq. Zardən tərəcəktərlənlə əny artıq franzuskij sərəvristyjlardən tərəcəglənlə ənyünən. Zardən pa-

azə cətca 5 solkovajqa tərəzlə. Par pazoq caqşy təl kl-

cloq səktyq krolik-


tardən. Myna po sə-



Рис. 4. Frantsukij sərəvristyj (Şampan).

Рис. 5. Şinşilla.

rəvristyj anglijskijlar gornostajəvajlar sarglaqa cunuqlər (kər 6 kartinkənl). Lardən aarъ 2 kilogramm carımtqa cətca. Təlgə cıstaştərarqa, soqarqa carapcalar altı ajdən pazında. Əttlə as pərcalar, tərəzə təzə caqşy, paazə 3 salkovajqa təncə cətca. Anglijskij kroliktlə tərəzlnlə əny kymışsəvan polca.



Russkij gorno-stajevj krolik-aq, tamaştarь qara, qu-laqtarь qara, qojuq qaroq. Purnuzun ystyndə qara pətnə. Tərəgən pallarь aq polca, sonda təzə qarara pərcalar. Kymys tyktyq angijskajva

„şampan“ təp kro-

likardын pallarь tərəgəndə qara polca, anan pola pərcalar kynyşsəvan. Uzun tyktyq kroliktar, əvəzə ruqovajlar Ljgl təl: ingorskajlar sibirskajlar. Ol Ljgl təl kroliktlı qajzıda 3 kilogramqa təncə pasca. Sibirskij krolikardыn pyrnu ystyndə, tamaştarьında, qulaqtarьında qara pətnalar, paşaçyla russkij gornostajevaj krolikardыn oşqaş. Angorskij kroliktar polclar: aq, qara; sur (kər 7 kartinkənl).

Tygy qancıllə uzun cымсаq polza, ancə qıymatqa palalca. Tygy uzun polqanda razvyyza pərca. Anan ara tyktyq krolikardыn sonan kuştəp cərərgə kərək.

Krolikardь tudarqa kərək əvəzə təlgə, əvəzə tərəzlbə ədlənən ara.

Təlgə tudarqa arıg tellyq kroliktar alar, qıymat pa-aqasadılcıltqannardan. Pəgy-nər kərək, arıqtellyq krolikardь paşa cərcərdənaltınpərkəl sadır alıcıqanarañ.



Рис. 7. Angorskij.

Kroliktardы әәділвә тәрәзлнен үсүн урқадарға пъннаq. Aldындаqь azaqtарын тәрәзлнен pozadъвъза рәрлр custavтарына төңсә, тоqra kезлбльscalar, sojclar alдынаq ara qulaqtарына төңсә.

Qylaqtарын kесcalar samaj tөzynен паş sөgynyн. Тәrәzлн qaraqtарын ajlandыra kезлр alcalar. Эдә sojvalqan tәrәzл polca qozan tәrәzл kәr salqanqa cunyq. Эдә sojqan adalca culuq сылап sojulqan tәp. (kөr 9 kartinkөnl). Sojqancә qanypын ақыр тоqтap parqанын рүллөr kөrек. Anarъ qань tәrәzлн ardadар. Тәrәn qursaq canыn şebәrlөp kесcalar sonqu tuzunan, clpsalqan clstәrlнlн kөrек coqun әндәrcөn tuzunan, ol tuzunan oq carcalar tәrәzлн sъnьяnaн qursak canыn qавырqa төңсә, şebәrlөp үcәgезлн qaptыbasqa (kөr 10 kartinkөnl).

Anan tөqсөn cәrlнlн tuzunan үcәgезлн kезлбльscalar, шtлzлn arlap scalar, şebәrlөp tartыр alcalar etuq qoqun. Paazлn cldlq pысаqpa tәrәzлнен pөlyscalar. Azaqtарын aарьq mocalkaba paqlabыscalar sojqan pozuna-tujuq. Anan soiqan pozun tujuquba savanma tъqtapcalar, сымсаq savanma qursaqыn, tәrәzлn aqашпа kercalar. Эдоq soqan pozun ascalar sәren cәrdә.

Шluqpa sojqan әdln şojcalar kәrgлspә mәzdrazыn өтә. Kәrgлstl шter kөrек aqаштын salalarыnaн, tында conardaң әвәs, әвәz ljgl brus aqazaqтан, тоqra aqazaqpoq tъпtsalqan A bukva cunyq (kөr 10 kartinkөnl).




Рис. 8. Убоj.




Рис. 9. Snjatię
škurki culkom.

Kroliktin şt^l
qarayınp sivibuzar
kərək, pəzibuzar kərək. An-
dəqva quş azrar-
qa saqşy. Qaaplı
un carbazıva ar-
laştıgvısqanda
quş azrarqa təq
qıjtam saqşy

Anan ətpəs pərsaqra qırcalar qazъzъn
ədln məzdradaqъ. Tərəzln qurutcalar salqып-
qa kələk cərdə, əm ştində-kəvəgədən kədə-
rə. Tərə qurutclıqan əmdl azyp odurar kə-
rək, salqып cəl klrərgə. Saqşy şojkəl quru-
dup alqan tərədə, plrdaa cərcəglndə cımtaq
cərvə tıgъzqan coq polar kərək. Qurudup al-
qan tərələrdl jaşcika salqыlap-
calar ərtəq qavaqt - qlarqa,
anp naftalin təp nəvəvə səjçalar.
Naftalinmə səjgən aq tərələrdln
əny sarqartym polcalar, anan
ara lardb qatpa capcalar, skipi-
darva cibitkən qatpa naftalindl
salbancalar.



Рис. 11. Kləj otkuda bərətsja.



Рис. 10.
Potroşənię.

еліс полса. Қанма ғлам азрар көрек, анатъ ол қарсілаш арда пәндерден тұнады. Қулақтарынан, тамастанан, қојруқунан қайнастарлар күйе, сақсы қадың күйе полса.

Ангорсій кроликтан тарап алған нүсік самај қыжылтат пақа парса.

Нүсік парса шерстяной ткань штергә fabrikada (көр 13 картинка) пазоқ паqlақан izdелиага.

Улуң қастық арьштедін (cistoperodnyj) кролиқ өрека реттеңде сылға 300 grammnan, 400 grammqa төңсө түсін. Кис-кы sliaк тузунда едыргендін кроликтың нүсінен штерпесін сүңа kls-fetr, тәр kls (vojlok). Тәрәзлнен кроликтың штерпесін паша пәвелер, паларға азақа күйен (овув) штерпесін.




Рис. 12. Izdelija iz шерстей Angorskiy krolikov.

Kroliktıñ tekən-şyşqanı-samaj qыjmat təzək. Ol carapca kredələr və sadtardıñ nascılarqa (udobrənię). 40 kroliktıñ təzəgi cətca səcim gəktar cəstəktılqı sadıñ nascılarqa.

Qajdə ştərgə kərək krolik əmli.

Kroliktıñ sonan cərciçanda umduutpan cərər kərək, lar-
dıñ klətkalarıñı ştəzl arıq pola-kələ quruq polcağıp.
Krolik əml polar kərək arıq, quruq, ştənə salqıñ kırbażın,
etra şap. Anan ara krolik əmliniñ eziğin şər kərək ajdan
pırlı stənə caanında. Kəznəktərl məzyktə polar kərək, cos-
qa qıpta.

Kroliktardı azrarqa tıñ tuzalıq.

Kroliktar əskədaa əmdaaqı mallarba pırgə poluzubızarlar
əttin cədışpəncitqanıñ nəgiblizergə.

Cə qozur malıñ kəlizər əstyryp alarqa, qancı-qancı syl-
dıñ pazında. Krolik təzə kəptaa əvəs ajlardıñ pazında soq-
turcan şeniliñ cətparca, a 8 ajda ol tərəp pərca. Kroliktıñ
əedl tıñ toq caqşı ət. Ədəliniñ tatqıñ quş əedlinə cunuq.

Anan ara parçın qonuqta: pırgə qatış qoncitqanda-da
əs alıñında qoncitqan qonuqta tıñ kərək kroliktardı tudarqa.


Krolik clışti tıñ talavanca. Qonuqta nooda təmdə kəp-
tabı kələr tlql-poo taştalcıqan krədə tavaqıñında kəvədə
alıñında aq təktərl. Təgəndə lar təptəqən taştal parca. Kro-
lik təzə andıq taştalcıqanardıñ pazunun əedləvə tərəcəqilnə
şvaldibızar. Krolika tutsalqan aqcalar nankələrlər pytkyl pola-
kələ artıqıva. Ponı yrdən ala pılbalqanar Frantsustar, vəl-
gijtsalar, pazoq nəmtsa təp kləllər. Kroliktardı paşqa qanda
tıñ kəp tutcalar. Frantsija cərlində tutcitqan kroliktardıñ əedl.
Krolik əmlində sijdık cıstanmasqa, savıqında polar kərək
ştəpsalqan, cıls tartılarqa, kəznəktər. Arıq cəl krolik əmlinqə

kırparca stenədəgl aramnarba, əvəzə kəznək ramazınca, lardı salqınp kırbaşkə tartıvızar kərək cunmalqan mətəriava. Klətkaların pozuda şərgə carar cuqa cartıcaqtardıq. Klətkanınp polar kərək pır mətradan arlı artıqas, calbaaqy--65 santimetr məzygy — 70 santimetr. Klətkan toqrazı saltım kərək aan tərənl şənl. Cartıcaqtarın şavalar kərək Işlı kannan ramkazına carşı ırta, şəl polbasqa, orta tuzutəzə klətkanıq polar kərək slaqaj. Klətkan pünpaqları vıscan kərəglində saltımnarın kərək aldyrtcan. Andlıq sabılım şəlcə planə caqtardan calbaaqy 2 santimetrən. Planəcəktərin şapclar arazı pır santimetradan (kər 14 kartinkənl). Saltımyıncalcalar lıjlı cardıqtan. Anan eeskə calcalar pazoq artıq saltım-zapasnaj. Arlaqanda pırsaltımyıncalbıscalar aan or-nunqa cazavıscalar artıq saltımyı-zapasnajd. Anan kroliktlı qasçıgıscalar arlatqan sabılım sara, tılgı saltımyıncaloq cozaqpı şəpcalar sonda.

Klətkadan albalqan kırlıq cardıq pollardı qırcalar qırqaşa, cuncalar qajnaqan lzlıq suqba şolaktıq. Anan lardı kyngə qurutcalar.

Kroliktlı əndərgənləvə suqu, stlnən şıqan, saltımyınlı rətprəzlin təp, klətkada lıjlınlı saltımyıncalcalar. Ədə ştərdən ara pır lls fanər alcalar, caqşı saqıstapsalqanan tos saqıszıva, lıjlı canap şıblatsalqan qaraqaj saqıszıva Fanərdı tıqıtcalar alınaq ara əvəzə soq sara cavıb polzun təp. (kər 15 kartinkənl).

Təvərgi qıqıqına tıqıtcalar tə-blı şolap, aqı səsca kroliktlı stlnən təkən suqu. Təvərlı par polza, ştər salarqa təblrən, klətkan altında,



Ris. 13. Pol iz rəek dija klətki




Рис. 14. Вид наклонного пола.

savanън arlap-calar ljglncl saltymъnaн апъ salcalar jaсcikә әвәзә abraqa, anan тazъbyscalar şep tөkcөн ojmaqa.

Klәtkanъ arlaqanda, tәzegleвә kиrlid-

da, tәzegleвә kиrlid-

Kroliktiң tabarъn qajdә caradarоја.

Kroliktiң caqşъ tabar lardын kәrәgindә, апъ kәllstr өdyrәrgә kәrәk, tuşcaqъn ardatpas kәrәk. Krolikti өdyrcala toolaq aqaşpa, paazъna igl quşaq arazъna şapkәlір.

Өdyrәrdә krolikti sol qoluba soonqu azaqtarъnaн qap alclar, on qolubo tьbда şapclar (kөr 8 kartinkәnl). Şap qan sonda purnunan qan parbanda, odoq tura tәrәn-lе oj şabъzar kәrәk purnun әtpәzә qaraoqъn qapын aqъzъbzardanara. Pon sonda krolikti ajlandыra tudubusclar sonqu azatаръn qursaçъn tәzә alaqańma tьn paskelip sijvapclar, sid qln aqъzъbzardanara.

altыndaqъ sъnъна şъqara, рlг сапъ paza рlг сапънан савъs рoлар. Klәtkanъ sarajda carapca altъ ystyq шtergә. Эдә шtегендә ljglncl saltym styngy әtazъnън шtеләr kәrak tьn caqşъ, kroliktiң шtlnen төкәn suqu altыndaqъ klәtkaqa sъspazъn Klәtkan altыnqы cәrgeminturqus-sala kәrәk skamәjkalaroq mezygy 40-50 santi-metradan.

Тұң қыжат паақа parça kroliktlı mlnclı tәндә soqandaqь tәrәzl-kysky sliaktar әrtىkendә үluq gыrlaşpa азъо аյпьң arazьnда soqanda. Soqar alьnda krolikti 12 cas azъгавancalar.

Tәrәzlin pәdә sojcalar: kroliktlı azъvbscalar iğl pozuqa. Anaң cldlıq рысаqra clşkә puttaryn сatъvbscalar azaqtargыпьн iшті сапынаң quzruq тәzincә tәrәzlin padыrbaştaraqva qaptyryp al sъsbsrcalar alьndaqь azaqtargыna тенсә.

Şep tәkcәn ojmak krolik әmlnен kәdәre polar kәrәk. Klәtkanь arlarqa kyn-sal Сыльк kыndә sooqta-kyn alьstap. Cajoqьda klәtkan stәnәzlbә tөвәргү saltymын cozар kәrәk şybәkрә, cuoqunsaqtъ соq etciqan rastvorba cibitkәn şybәkрә. Ol rastvordь pәrәr mal doktorъ, әвәzә agronom.

Parcyn krolcatnikta tlzл krolikty 50 кеptudarqa caravas. Uluq saraj polqanda, peľgystergә peľblzér kәrәk, ьрtaa şedәnen kәlр. Parcyn polgyzundә polar kәrәk pozunun әzىglı oramqa şyqara. Klәtkan stәndә cәl kәp cөrysyn tәp, stәlzindoq carьq polzun tәp, klәtkan alдыноqь сапынqa sәtkllloq ramka stәp calar. Sәtkan qoozuru polar kәrәk, qaraqtaarъ, 3 santimetradan qozur dolbasqa. Sәtkllloq ramka әzik tәml polca (kartinkә 16).

Әnәzilnен carqan krolik pallarғын пucun, uluq klәtkalar stәp calar. Andьq klәtkalardын sъnъ—1 mәtr 70 santimetr, teqrazъва mozygy—70 santimetradan. Krolik pallarъ turcitqan




Рис. 15. Ремәшәніе krolika.

klətkanı, turquzarqa aсыр cərdə, cə anda krışazъ kərək sa-
lıq naqmyrdan ara.

Andıg klətkanı ljglncl saltımış şəlca ljgl lis fanəra-
dan. Listərdin ljgləzl şaptırca orta tuzuna təvə qyjnp. Fa-
nəralar arazında qool artıscalar, aan altında turquis calar
kaarlı zəsttən ştəgən (kər kartinkənl 17). Klətkə ştindəgl sal-
tımqa cajcalar savan. Təzəkkə kəlışca quruq, cızıvan, to-
zunu coq savan. Arlaqanda palqaştəq, klrllq savanıq or-
nunoqa cajcalar naa savan. Quruq qumaqtəq pocvalıq cər-
də, cılyq cərdə, kroliktarb carar tudarqa zagonqa. Zagon-
ıı pydyrcalar eərgən şədənnə. Ərgən şədənni kroliktar
clbəzln təp, ań ştl: canıpaq şva bıscalar qumaqtəq tov-
raqpa.




Рис. 16. Pol iz dvuq kuskov fanərъ c zolovom.

Kroliktar poş corgənərdə cərdən lnnər qaza pərcalar.
Anan ara şədən altında kanava qas-spalar kərək tərənl 75
santimetr anań tıqtap-salar kərək taşpa.

An pocanında kroliktar qazınpı şıqlap pararlar, əncər-
gə pələpərərlər.

Qacan kanava təml şədənlı sınpına cərgə şərdi salca-
lar, plankava şaptırqan toqrazı pıı mətradaq aspolbasqa.

Şərdilərdi salar kərək şədənlı ştı canıpan. Şədənni
ştəp-calar sınpı 10 mətr toqrazı 8 mətr. Aqa tutcalar qas-
tazıvıbsqan tuzllərdi. Ərgəktərdi tudar kərək klətkada.

Kroliktlı cızınlı qarva naqmyr saqvazın təp şədəngə
qoşa cavyq pydyrcalar. Ərgəkpə cıstaştırar kərəglndə tı-
zllərlən zaqondaqъ tutcalar anıacaq nəvəcəktərvə azracan nə-

вәсектөрө мәкеләр. Аңнасан-азрасан нәвәләрді șедиүннүң таш-тыңға түркүсчалар. Șедендә оюп шәр—calar, ol оиуqtы ғешот-кава capcalar. Аңнасаңа CLLŞ sala pərcalar, анаң ғешотказып көдүрсчалар. ТІЗЛЗЛ CLLŞ соңаң аңнасаңың шыңға күргарғап-да, ғешотканы түзүрбесчалар.

Krolik pallazъ plır саş сарыңға cәtkendә, әпәзинән са-түшчалар. Эргектөрүн тізлелүнән carьscalar, odurtup salcalar өзальнаң klәtkalarda. Plır zagonqa 10 тіздән көп odurtar-qa kөлүшпәс, әвәзә 30 palladaң көп кәрәк-соq. Plır klәtkada sarcir tudarqa plır тізлелү pallарыба, әвәзә врала өзальнаң.




Рис. 17. Zagon с Iovuškoj-kormuškoj.

Uluq klәtkalarqa sarar odurtarqa klcloq pallарып оппаң. Krolcatnixtar arazыңға carar odurtarqa cәrgеммә ақаштар. Qыşqыда, ақаштар krolikty qoruqlap calar salqынан, сај-кыда—lzlqdәn. Pozar polqanda ақаштар—krolik әмлүн көләктәңсән arqazъ салып—ottan. Klәtkalardың cәrdә turqus-qanda, kөләktүq cәrqә-кәрәк. Uluq qонуqта kroliktlү cizeli pәlәнәр асъдарqa өзальнаң kuqnia кәрәк qазаппьq.

Cunup cuquncaaqты соq әдәргә azrap ciltqan нәвәләр-дән, tudar кәрәк күб lzlq suqluq. Azrasan нәвәләр—ol plos-kalar әвәзә kaarldектөр, alarqa ur kөлүп mazaqтыq CLLŞde-

сұмсақ сүлшіл, аナン azrap салар. Kormuşkanь штепсілар соорған тоңраңтан, тәмәнтен, әвәзә tsinkalaqan тәблірдән (көр картінкеләрді 16). Сүлшіл тәзегінә uraqqa сағавас, анара krolik аны тәпсір салар. Kormuşkalardы cунар кәрек күнсал LZLQI suqba solaktyq, аナン casыzzargqa ағып suqba. Ресемде оләндә jaslia штеп salcalar. Iiaslianь штәрге кәрек таşты сапыпаң, krolik provolaktyq rәшотка arazынаң өләп сүзліп тәр.

Krolikti төлгә kajdә talap alarqa.

Qazъq maldын saaqъzь saaqъq, qaraq-paş tllrlq, tygy slaqaj. Әргектің төөзы соон polar кәрек, доруқпаш көрсітqан, сөөгysаqь тұндаш. TLZLZL—rajqань calbaq, sегіs tola—tors әмcектілі соzaqь өгуq.

Tlzl kroliktardы әргекә ақыдарqa рұr сыlda тәттәң азыра carabas, yş qatnap ақыдарqa түң kөлістіre polar.

Aqылqаппың arazында әrtər kәrек 80 kyn.

Сыстастьтар алдында krolikti көрер кәрек pилergә, qazъq-pa qazъq әвәспе. Sевіr parqan kroliktardы sluckaqa pozatcaң әвәs: alar urqap polbancalar. Түң cabal kroliktardan mənys pallar төрепса. Tlzlләрді aқыdar kәrек әргеккә, tlzlләr әргекті sanap—cloqan tuzunda. Sanapca әргекті sегіs kynnyн paзында.

Ol тәндә tlzlл pozunyн tlzlbә tlgl-po пәвәләr съағыр uja tartынса, аны sijbaстtyrzan,—cadыbysca, catkәl kәrile pәrca.

On tlzlqә kәrек рұr әргек. Рұr әrkәk-kә рұr kyn ijgi tlzldәn көр kәrек соq, pәrergә. Рұr kynnyн paзында tynandыrbal odurarqa kәrек әrkекті.

Slucka tlzl krolikti klетka suqсalar әrkәkә doza. An алдында klетkadaqь kormушкава jaslianь асъoqzар kәrек.

Әргек tlzliләn пыппаq қыjоqva tyzybiskendә—anda сүт slucka polpardы.

Tlzelzln klētkadan alşyqıvvıscalar, a cas pazında qatnap akıı calar ərgæk-kę. Ijgldən kęp slucat ədərgə keliş-pəs. Slucat ətkən kyndy passalaroqa kərək.

Tlzelzln ərgəkti saqınpatpanda, anı toqtatsal, ijglncl kyn paşqa ərgəkpə slucat ədər kərək. Slucka sonda rəzilncl kyn tlzelzln ərgəkpə qatıştırcalar.

Tlzelzln ərgəktən qınpzır kəl qaşsa,—ol pos alınpartıı. Ańı amoq ərgəktən alşyqıvvızar kərək.

Krolikteñ tərəpcıçapı.

Tlzel krolik cələpca 30 kyn. Ol tərəpca ijgi paladan onljkl pala toncə. Pallară tərəp aloqanda cılaş qaraq soq polca. Tərəcən təmli saqınpap kəlgəndə, tlzel krolik pozuna uja tartıncı, təzəkkə salqan savanardı cıgystıryp. Tukty ol pozunun tezynən culbalca. Tərər aldańda klētkaplı saqşy arıqılavızar kərək, cımtıaq savan tezər kərək, turqus salar kərək suqluqı posuda.

Tərəp cıtganda klētkaplı kələktə tartıvvızar kərək. Tlzelnl arıştabasqa kərək, şəbərlər kərək şiuqtan, cəksln par-bazın təp.

Tərəp alqan sonda tlzelgə tıpanqış pərər kərək. Anan şəbərlər anı, tlzelnl, akııparar kərək artıq klētkaplı, kəgərgə kərək ujazıp. Plzı uja tartıpmam polza, palların tıstursal-qan polza, ujanı cazap pərərgə kərək savanına aañoq nyuqunən, anan palların ol uja salkəl, capsalar kərək.

Qacan, paşqızınp tərəpcıçan tlzel palların ujaqa cıqıvıanca, aanară tonza tonqalqadıqlar. Tonqan palların cılyıbır alarqa kərək. Olgən palların, tıq menystərlı, cətpəs cajalqanarın taştavızzarqa kərək. Ənəzlnə artıza pərər kərək palların altıdan kęp əbəs, ənni e qoozur, tındas palların, Altıdan as palaalıq tlzelgə kelişer doşala pərərgə paşqa tlzelnlı palların.

Анъ шәр кәрәк тләлзә соq тушта. Паşqa ujadaqъ pallardan пүqalbaşыр, соозувызар кәрәк ларъ наа ujaq пүqувә. ОI тушта klzл qollarып әдоq соозувызар кәрәк наа ujaq руqувә. ОI шәлса anaң ara: tlzл krolik paşqa ujaq сызъп albaзып tәp паşqa ujадан akәl salqan pallardы pozunun tәp tolazып. Parcyn pallarы el qalqan polza, әrtәnoq anъ әrkәkпә cыстаشتырвыйзар кәрәк. Kroliktyң pallaарь caqşy өzyp ojnazып tәp, larqa әktәm cәr perer kәrәk cөryzәrgә, cәl klrәrgә, carьq pollarqa. Тың-la kyşтәp kәrәk kәrәk, caqşy cırp calarva krolik pallarы, tәzәktәrl quruqва, tyktәrl өlumzypyk polpardыва. Krolikty qulaaçыпап qавалыр өгә kөdyrәrgә carabas. Аnъ apparaлn tezә qabalar kәrәk nltkә tәгәezlпән, paza plıt qooluba sonqu azaqtarънаq тудар kәrәk.

Tyqтыq kroliktar pәrcalar qыjimat uzun пүq. Andыq руq разыльзывысқанда, аан разы tyşparca. ОI kәrәktәn аra пүqlyq kroliktardы тудар kәrәk arъыq, quruqlap. Tәzәkә salar kәrәk alarqa uzun arъş savanъ. Tyqтыq kroliktardы klәtkada lжgildәn azыra тударqa carabas. Aqрыq kroliktardы amoоq паşqa klәtka odurtqulabызар kәrәk, anaң kөrgyzәrgә kәrәk vәtәrinarqa-mal әмнәсәn dekторqa.

Aqрыq kroliktardы azrap, larva pәrls clqan klzлgә uzun kalat pәrәr kәrәk, qollarын cunar kәrәk.

NOOBA QAJDӘ AZRARQJA KROLJKTARDЫ.

Krolik clrcsa noola өckәn cllştl. Cә cllşpolar kәrәk наа, аагъыq, паşqa-paşqa.

Krolik cllşlnә carapclqan nәvәlөr po: krәdә aqtәgү, аs soqqанып uunduqu, аs tartыrqanda tөgyl şacыlqan, паşqa-paşqa sъqqannar, fruktalardыn sъqqannarъ, әәn cәrdә өskәn fruktalar, caş saala-lar aqаштып, araldып paroq, şeptyqda өlәnner.

Kartepkb kartepkәdoq arlaqan qавыqtарып pәrәr kәrәk ръзыг kеллр. Mыrcaqты, cәcәvitsанъ paroq kukuruzанъ pәrәr kәrәk cllşkә clbllkәlлp. Soqar alыnda krolikti azrabasqa kәrәk qавыстаба, şalqanma, briukvaba anarъ andыq cllşter

әәдеп арда бывзарлар. Рысепүл пәрәк кәрәк наадан, сағшың състъодан, тоzon соңтаң. Аапъ тузақан суqва pyrgyrgәn сағшы. Krәdә cllstәrlп cunar кәрәк tobraqtъq polbaзынаr, oqaшta тоqraBызар кәрәк. Qojuşcъqan cash өләңп, naпmурvә arsedaп pәrәrgә caravas. Qьşqь cllstәп casqь kек olәn cllşkә yrgedәrgә uzaqpaa кәрәк тъң kенәm polban. Ol tuста kөr cerer кәрәк tyzyrgәn tәzегип. Tyzyrgәn tәzegl sujuq polza, amoоq qoradబызар кәрәк azrap clqan kек cllzlnen. Krәdә tabaqь соq polqanda, kroliktarqa pәrәk кәрәк aагъoq paasuq kөptaa әвәs.

Sytty өләңпә krәdә tabaqтарыba рүргә pәrәrgә caravas. Klәtkada cuqva cytty artъzarqa кәрәк соq.

Krolik pallarъ tөrәqәn sonda ljgl nәdlе pazында lсәzlnen cllzln qoza cllzә pәrcalar. Kөryp cerer кәрәк lardы kек elәndl, kөp clbәzlner tәp. Palalъq krolikpa pallarъna krәdә tabaqьba kек өләn cllstәrgә qoza sәjәr кәрәк un carbaзь klcloq tus sәjvizәr кәрәк, mәl qozar кәрәк, ol polbaza sеek unun. Kroliktardыn toospan salqan cllstәrln qadaa azratqa caғshы qajnadыр alъp. Qonuqqa cllstl kөp salar кәрәк. Poozunuq cllzln krolik tooza clypcalar кәрәк. Сымсаq qajnatqan рьзыrqan cllşkә klcloq tus qosqan caғshы, pazoq pәtruskanь, ukroptь, seldәrdl, polыnpьdь, miatanь, tmindl, anandaa өskә caғshы cъstъq өләңнердl. Andъq cllstl krolik qыпkәl clypcas.

Picen krolikta qacandaa polar кәрәк.

Pәtruskaba seldәrejdl clyqendә kroliktar cъstazarqa qыпcalar. Andъq nәвәnә azrap calar qыsqь (slucka) cъstaшtъrcan-пъn aldynda, pazoq casqьdaaqь әrtә cъstaшtъrcapпыn aldynda. Kroliktl azrarqa mәndъq cllstәrvә өләңнер kellşpенса: kurinj slәpota, paslәn, bәlәna, durman, rakinik, mak cistotәl, molocaj, kukoli, boligolov, salat, spinat, anemone, voronij glaz, sobacia pәtruska, napәrstianka, bәlladonna, volcil jagodь,

buzina, luk, cəsnok, cərəmşa, sliva, cərəşnia, pərsik, abrikos, listia fasoli, tonqalqan kartofka, əzə pərgən toqlaq kartofka, naa kartofka saavъ, ton qalqan, toon ərgən krədə tabaqtarъ (morke ltənəvə eskəz), kejclqan cuq ələn. Puqlap parqan əvəzə qunuq pılcən. Caş kartepkə, qaavъsta, kləvər tıñ kəllş-pəs nəbələr azrarqa. Kroliktlı qancı kəp cılışpə azracasənъ, qoozup qoratca aan qajzən pəskə pasclqan aagъnaq kerə-tura.

Pəgə tura, sal pərcən cılızlı plr kyngə ərkəkə pazoq tıpan-sıqan tızlıgə, 3 kilogramm pasclqanarqa, po şən polar: toqlaq tabaqtarъ (sulaanъ, aştı)—50 gramm, krədə tabaqtarъ (kornəplottar 75 gramm, plcənni—100 gramm. Krolik pallatı-na ljgl ajdan ala tərt ajqa cətkənərgə pərcalar po əzə ajt-qan cılıştərdiñ ortaażıñ, aqı qooşcalar asımcıq uncarvazva sъqqappı. Poos tızlıgə ljglınlı nədleziñpən ala pazoq əməscl-qan tızlıgə qoscalar sъqqappı, un sъraqıñ tırcıqtarъ, qozulş-scalar toqlalaq aştı, plcəndlı, krədə tabaqtarъ (kornəplodov).

Ələn pətılca kroliqtarqa tərt qatnap kəp pəspə pılcənən. Cajqıda, qacan kroliktarqa toq ələnniər pətıl cılıqanda liutsərna-dlıq, kləvərdıq, vika-dlıqlər,—toqlaq aş, uncarvazvı sъq-qanar ələdə qoradı kəl pərgisca. Krədə tabaqtarınaq (kornəplodov) krolik pallatına rəgvəncə qalbas kərək əktamvə morkortı.

Kroliktardı azrar kərək qısqıda ljgl qatnap, a cajqıda yış qatnap kynyn, parçın azrap-sıqan təmlində.

Krolik pallatı, pala əməsclıqan tızzıldırı azrar kərək yc-tərt qatnap kynyn. Kroliktardı soqarqa azraqanda larqa pərər kərək cımtıcaq, toq, sujuq cılış. Yı azrarqa kərək coq. Kroliktardıñ əədlı səmils qıjmat ət polzun təp, paşqa paşqa cılıştərvə azrap, lardı tar ortabıq qarışqı klətkada tudar kərək. Kəp cygur cərərgə larqa rəgvəs kərək.

Ərkəktərdiñ pıvvırtqalarıñ arladar kərək. Aanı şəpeca (vətarınar) mal doktarı.

Noo aqyrqva aqrypcə krolik, qajdə ky- rəzəgən aqryqlarъva.

Aqryq kroliktl unnap alarqa nünpaç. Ol odurca toluya sъnpragъp, mənysrəp parp, qaraqtarъ əlym-syryk, tygyijbal parqan. Aqryq krolik cllştъ mənys clyrcə, poozu arыnca.

Əedibə tərəzilnən uzyn azrap alqan kroliktl əmnərgə turışpanca. Añaqara aqrıspan səbərlən, caqsı. Krolik qancələ kəp kyn şaaqına cərzə, qancələ naa cəlgə cərzə, ol ancə qazъq polar. Kroliktardъ şəbərlər kərək, ətrə şapçıqan cəldən, caazıtyqtan (sbrosti).

Tıñ qorquştıq urqap parqan aqryqъ kroliktn-ças-tummaa, ştlzlı etcən, koktsidios. Çaş-tumava aqryp sъqan krolik cuşqurca, aldınoqъ tamaştartıva purnun cosca. Purnunan paştap aaqca şləkəj, anaq kək lrlə. Çaş-tumava polca prostojava cuquncaq. Paştanlardъn qajzъ qajzъ polca, nünap alsan əvəs.

Anan ara pır ljgl krolik cuşqura pərgəndə, lardъ ədyrbıssə saqşı polar, klətkaların təzə ştəvəlzər kərək cuquncaqtlıq polbasqa, anan krolik əmlinən alşıqparaqqa kərək.

Aqryvəsqan kroliktar kəp polqanda, vətərinaar kes odur-tubızar kərək paşqa krolik əmlingə, arij clqlıq kroliktardъ alarqoq qozar kərək. Prostoj çaş-tumava aqryp-sъqan kroliktar qacan pala tərəp alıp, pallatınp şaqədə azrap alcalar. Cuquncaq çaş-tumanı əmnərgə tuzazb coq. Əmnəp sadırp cuquncaq aqryqъn pərsalqadıq paşqa kroliktarqa, qazъqtarъna. Koktsidioz təp aqryq-samoy qorquştıq aqryq krolika. Ol aqryq tıñ kəp qyrca oqlan kroliktardъ, pır ajdan ala tərt ajqa cətkənərdi, kəəbyzyn lzloq təmdə. Kəəbyzyn po-aqryq kroliktn lcəgəzində tudulca.

Cuquncaq pərlıca təzəktən, razoq cllştən təzəkpə arlaşparqanda. Klətkanı kəlştrə caqşı arlaqanda arqryq cu-

qunmanca. Klətkanı suqunsaqtıq polbasqa nədləzlin lıglıdən kəp ızıq şoolaqpa cunar kərək. Klətkanı nədlədə pıx qatnap şvap calar nəgəşonı jzvəstərə.

Ştlzl ədyp maq sal aqgypcalar krolik palları. Ştlzl ədyp aqgyp calar caqşı əvəs cllştən ara, pazoq kək olən cllştı kəp cılgənən ara. Anan ara ştlzl eet aqgypcə qan krolikti kəzə-qara quruq cllş sara akıx salar kərək.

Qajdə tyzət salarqa krolik tutcan kərəkti kolqosta.

Krolikti kəp tutcəqan qajzı rəjonarda kolqozqa klıçlıqan krəstian kləzlər krolikliq polcalar. Kroliktardı plılk-tırbəncalar. Ol kərəktən ara krolik tutclıqan qonuqtar artqalcalar tıgl-poo kroliktiq kolqozniktardıq qolunda, əzalınan.

Krolik tutcan qonuqtı kolqoz ştlndə kədyrcən niln kərəgində, Kolqostsəntr ajtb kolqostarqa, aqca şıqarxp alarqa aarlıqtəldyn ərgəktərlə sadıxp alarqa (cistoporodnıq samtsov).

Cə, əzalınan catcəqan qonuqtarqa provolaktiq sətkə pydyryp, kərək nəvələrlin alarqa tıq aar polar. Ədoq aar polar əzalınan cllzln pələnəp alarqa, parçın krolik pərclıqan nəvənlı sadarqa (sbvt produktsii). Mənda krolikliq kolqostarqa poluzarlar kolqostardıq pravleniaların rəjondaqı kolqossojuz.

Kolqostaqı kləzlər krolik tutcan kərəkti uluq tuzazın plıbalıxp plırgə tutcan krolik əmlı pydurərgə cərə pərzə, oloq kolqostıq pravleniazb pozu tıdunar kərək ol kərəkti. Po kərəkti plıcən kərək. Pravleniaba kolqostıq arada krolik tutcan kərəkti plıcən plıdaa klzl şıqışpan qalcan par. Ədə polbusqanda andıqdb plılər klzln toqartıtn taap alar kərək caalıp pərkəllp. Krolik tutcanı yroqənərgə carapca plıx kləzləl ıbzərqa kursqa urgənərgə, ol kərəkə kələncəloqan klzldən.

Пұлкітірген кролик әмір pydurәrgә сојус ақса рәрса kol-qozqa, сағызып qоşсыған kolqozqa, aqcazyn. Aqca tәmіl kolqoz mozat pәrәrgә pydүrcәn pozunda par пәвәләртін: aqашті, шоqань, savанды, oңада пәвәләрді, kolqoz kүзләртінп kyzyn.

Noodaa qонуqтың сағшы tyzет salarqa kөлізәr planma pyt-сыған polza. Әrtәgәezlпәnoq ығыл șығылып tolap alar kәrәk, qancı aqca tudul parar pydyrәrgә, qancı anaң parғыш kәrәk. Әde polqanda pydyrgәlәktә agronom-ma ol әвәзә zootәq-nikpa qoza plan pydyr alar kәrәk, pydyrcәn kрolik qонуqun. Pazoq smәta pydurәr kәrәk, qancı turparып pydurәrgә, qancыгә turparar kрoliktүn azraqы pүr cылqа. Cllzln tәmіlпәde pәlәnәp salarqa tolanar kәrәk. Kрolika clлrgә kәrәk clлstәr kolqozta as polqanda, qырань әктәm salbүzар kәrәk az-racaң таваqtardы (kornәplodtardы)—svәkлань, morkoptы, tur-nәpсті, pazoq тоq өләннәrdі-liutsәrnань, vikanь, klevәrdі, ananda өскезін. Clлzlnpәlәnәp salar kәrәk сыldыjн.

Smәta qajdә шtәlca tәp, шtәblzәnнer too, 100 tlzllq 10 әrgәktіlq qонуqа.

Tolarbys kolqosta saraj par tәp. Paalap salarbysань pүr muнна. Po șarajda 100 tlzл, 10 әrgәk kрolik sыnъzарqа, sa-rajdь lжgү pелgyстыq шtәblzәr kәrәk. Ananaqa шtәp salar kә-rәk kөznектәr, lжgү әәзлк, cәl tartыlcан tәzeltәr. Po rasqod-tы tolaqnar 500 salkovajqа. Anan шtәp alar kәrәk 100 klәt-ka tlzllergә, 10 klәtka әrgәktәrgә 10 artыq klәtka. Artыq klәtkaba әrgәk klәtkalarь-pүrgә 20 шtuk-tolarbys 5 salkovaj-dan klәtkazын. 20 шtuk klәtka turparar 100 salkovajqа. Pa-zоq 100 klәtkan uzun, arij uluqlarqа-tlzllәrdilne—tөlәpsa-lar kәrәk 600 salkovaj, 6 salkovajdan klәtkazыn tolaqanda. Klәtkalardын parcazьпып pүrgә turcىqань polca 700 salko-vaj (600+100).

Әпәzлпәn carqan kрolik pallatыna шtәp salarbys әrgәn шедеппннر (zaqопы) corqan tovraqpa шtвbaqan. Salbшtәr korәn-

nər təzələr pir cılda yş qatnap tərəp alalar təp. Tərərlər parçın təzələr əvəs. Ajt kərənnər, təzələrdən 10 qızır cat-qalar təp, 90 təzəzlə tərəp pərərlər təp 20 paladan pir cılcı; znacit parçın 1 mun 800 pala. Lardan təzsaja artıza pərənnər 18 paladan, parçın-1mun 620 pala.

Alynaq ara tolaannar, parçın təzələn el qalar, ortamışqra tolaqanda, lıjlı paladan yş ajqa cətkələktər, tərələrləndə pərvən qalarlar; lıjlı pala yş ajdan ətikənər el qalza tərələrlən pərərlər. Anan kərgəndə soqturcan təmlingə cətpən əlqalar 360 pala. Parçın soqcan təmlingə cətrəəes kələr mun 260 pala. Kaznaj şədəngə tudarqa kəlizər 30 paladan artıq polvazıb. 1 mun 260 palaqa kərək polparar 42 şədən (zagor). Pazoq 3 şədən artıq şədən ştəp salar kərək. Şədənnər polar kərək sınp 5 mətra, təqrazı 5 mətra, saavıqıb — (lovuşka-kormuşkalıq) annap-azrasaçılıq.

Pir şədəndə pydyryp alarqa tudar kərək 20 salkovaj, 45 şədəngə—900 salkovaj.

Kroliktən sonan cərərgə, paşqa paşqa nəvələr kərək: pədrələr, qırcannar, pazada nəvələr. Larqa tutcan aqşanı tolaannar: 2 salkovajdan təzəl sal, 100 təzəgə—200 salkovaj.

Am qalşca kroliktardı sadıb alarqa. Təzələrdi pls alar-bıb prostojdan, təlliqə əvəstən ol əvəzə mətistərdən. Plardı alıb alarqa pıçnaq polar, qıymat-ta əvəstər. Tolabystar təzəsaja turca 6 salkovajdan, 100 təzə təzə 6 salkovajdan—600 salkovaj.

Ərgəktərlən alar kərək ağıq təlliqdən⁷ (cistoporođnıq) caqşılaşınan, qıymat tərəlləq pallar urqadardan ara. Andıq ərgəktərdən pls təzələ 15 salkovajdan əlvək polbas. 10 ərgək plske turuşparar 150 salkovajqa.

Sadıb alqan kroliktardı parcazın kolqosqa akırl parar kərək. Plardı akeldırgən rasqodtb tolabystar 250 salkovaj-qası.

Rasqodtar krolik qonuqun pydyrcən. Tolabızannar plardı:
 Saraj plskə plrdaa nəvə turbanca, plstln pozubıstıň
 pələn par uzun.

Sarajdь kəlştrə ştəbıscən	500	salkovaj.
Klətkalardı ərgəkpə tızılgə	700	"
Şədənnər caş kroligaş tarqa	900	"
Krolik sonaç cərgəndə kərək nəvələr	200	"
Tızzılerinq turcaq paazb	600	"
Ərkəktərziliq "	150	"
Akəldırcənli kroliktardı	250	"

Parçın . . . 3.300 salkovaj

3 mun 300 salkovajdь tutalar kerek pydyryny palarqa.

Am pllbalarbıs qancə tutalarqa kərək polar plır cıqla kroliktardı azrarqa.

Tolarbıstar cıqır pəlinəp-cıqlan klzllerdıñ tələp cıqlan razıba, qadıq paava.

Tlzl saja plır cıqla, pəgə-tura, cıplsalar—4 salkovaj 70 aqcan CLLZLN. 100 tlzltəzə—470 salkovajdln.

Plır ərgəktılı CLLZLN parar plır cıqla—3 salkovaj 60 aqca 10 ərgəkə—36 salkovaj.

Krolik saja palazb 7 ajqa soqturqancə cıplsalar CLLŞTL 1 salkovaj 25 aqsanıjıp, 1 mun 260 pala-1 mun 575 salkovajdln cıplsalarlar.

Rasqodtb təzəqqəpə şıqcan, tus alcən, səək unu alcən, tlzl saja—2 salkovajdan, tolap salarbıs—200 salkovajqa.

Po aqcalardı parcazıñ tolabızza pərlp, kroliktıñ azraqına şıqçırqanardı, plılp alcavıb plır cıqla tutcaq rasqodbbıstı 470+36+1575+200=2 mun 281 salkovaj.

Saraj, klətkalar, şədənnər, ananda eeskə pydyr salqan nəvələr yrəp, əskllənə, sajlalısparcalar. Qancə qancə cıldıñ razında alardıñ orkunqa nalardı pýdyrərgə kərək polparca. Aqa paizoq aqca kərək polparca. Anaq ara qonuqta aqca cılp odurzun əsklnıñ ornunqa naalardı pýdyrərgə.

Әskىnlıq ornunqa naapъ pydyrgən adalca amortizatsia təp. Sardыn turcılıqan təml 20 cыл. Zaqonma klëtkan tura pərcitqan təmi—5 cыл. Әdə polqanda plske cыñq-saja saraj-qä cыпър odurarqä kärök cägلىۋەنلى təbəzli sarajdьn turar razınpı. Klëtkava şedəngä-pəzlncl təbəzli lardыn turar paazınpı.

Tolananlar, plske cäfqalqan pələn saraj—1 mun salkovajqa. Pazooq aapъ kəllştlrə ştətkənl—500 salkovajqa turpardy. Parçın—1 muñ 500 salkovaj. Pəzlncl təbəzli 1 muñ—500 salkovajdan polar—75 salkovaj.

Әdə polqanda әskىnlıq ordunoqa naalardь pydyrgä cыñq-sajaçsyp' odurar kärök 75 salkovajdan. Anda 20 cыldыn razında pls cыqbalarbystar 1 muñ—500 salkovaj әskىnlıq ordunoqa naa sarajlar ştədərgä kärök aqsapъ. Am tolap alarväs, qance kärəgin şedənmä klëtkaqä cыqarqä. Plar plske tura pardylar 1 muñ—600 salkovaj (900 şedənər, 700 salkovaj klëtkalar). 1 muñ 600 salkovajdь polybzərgä kärök pəşkä, klëtkava şedənlü şədaşcьqapъ pəş cыlqa. Albalarväs—320 salkovaj. Po 320 salkovajdь plske cыnarqä kärök plıc cыlqa naa şedənmä naa klëtkalarqä.

Krolik emibə өnədaa pydursalqanardь straqovat ətsalar ottan.

Plstlıq qonuqtan straqovka kärök polar kərə-tura—106 salkovaj. Tolabızarväs parçın rasqodtardь plırgä.

Saraj pozuna qoza pydurgən nəbələrl kəzyvbə tolatqan 20 cыlqa, paştarqä syl rasqodqap sabar kärök 75 salkovaj.

Klëtkava şedəngä artızar kärök pəzlncl təbəzli—320 salkovaj.

Әdə:

Sarajva pydyrgənlüne	75	salkovaj
Klëtkava şedəngä	320	"
Tızelılardı azrarqä	470	"
Ergektardı azrarqä	36	"

Caş palların azrarqa	1575	salkovaj
Təzəkkə, tusqa, sok ununqıa	200	"
Straqovat ədərgə	106	"

Parçın 2782 salkovaj

Ol aqsanı plske tabaroqa kərək polparca parçın krolik qonuquna.

Am tolap alarbıs qajzəni doqod rəcəvanı krolik tutqan qonuq.

Pıstlı pəgyngəbəspə tləlzlənlə əl qalar kərək ljgl paladan yış aj ərtkənər. Ol krolik palların pərərlər 180 əlvəktərələr.

Tərəzlin 20 aqcadañ satsabıs, 180 tərən ucun alarbıs 36 salkovaj.

Soqarqa carap cıqan krolik palların pıstlı—1 mun 260 salkovaj. Kroliktañ pls alarbıs, ortavlıq, 2 kilogramm ət. Ədə polza parçın sadı parar ət 2 mun 520 kilogram. Plı kilogram əttli paazır 75 aqca polqanda, əttli parcazınan tuzun pls alarbıs 1 mun—890 salkovaj. Pazoq 1 mun 260 tərən uzun pls alar kərək—2 salkovaj 50 aqcadañ tərəzlin, 3 mun—150 salkovaj. Anda kəlcioqan sovaqı pıstlı qonuq-an poşən polca:

Əlgən kroliktən tərələri	36	salkovaj
Soqan kroliklən tərələri	3150	"
Soqan kroliklən eədəl	1890	"

Parçın 5076 salkovaj.

Pls pıstlı kəlcioqan aqcaldardan 5 mun—76 salkovajdan şıqarıcıbəssabıs 2 mun—782 salkovajdə, albalarıbıs 2 mun 294 salkovaj parızınlı. Ol paştarqıla cı. Añ soondaqı cıllarda kroliktən doqodə kəryndyre qozul parar.

Andlıq qonuqta şpə man alynarlar 3 apşaqlı klzəl, ol əvəzə 3 caş uqlan ol əvəzə 3 kənəm-sanam klzəl.

Qajdə, qajdıg paava pərərgə kərək krolik terəzlin təllyoq kroliklardıln.

Krolik tərəzlin paazyn turqus salqan. Con Komissariats sadəqdən. Ol paava alarqa kərək gosudarstvaq ko-opəratsian organizatsialar. Tərən uzun turuzar paazyn alıp alarqa, anı kəllstrəsöjup alar kərək, trubkaba ol əvəzə şuluqpa (kər 10 kartinkənl knızkan paştarqyzında). Tərə şojdyrgən, caqşy qurutqan polar kərək, kəskənl coq, tas coq, tlştəgən cərl coq. Qıjmat paqa cərcalar qışqıb tərələr.

Tərələr poqdazıba pəlyn-calar yış sortqa: poqda, OR-TABƏQ, KLCLQJ.

CAQSƏZƏBA YŞ SORTQA: 1, 2, 3.

1. ARBƏQ TƏLDYN TƏRƏLƏRL.

ARBƏQ TƏLDYN TƏRƏLƏRL QƏZUR PADANLL.

PAAZB TƏRƏLƏRDL PASQA SORTUN, PASQA PASQA PODAN MLNDLOQ POLARLAR:

Po qda tərələr: 1 sortuq—5 salk., 2 sortuq—3 salk., 3 sortuq—75 aqca.

Orta vəq tərəcək: 1 sortuq—3 s. 75 ak., 2 sortuq—2 s. 25 ak., 3 sortuq—50 aqca.

Aaq tərəcək: 1 sortuq—2 s. 50 aq., 2 sortuq—1 s. 50 aq., 3 sortuq—22 aqca.

Po təldyn pallarınpıq tərəzi palalca 37 aqcaqə təncə.

ARЬOJ TОLDYН TЕRЕLЕRL ORTABЬQ TОLDYН.

Uluq tere: 1 sortuң—4 salkovaj, 2 sortuң—2 solk. 40 aqca, 3 sortuң—60 aqca.

Ortabъq tere: 1 sortuң—3 s., 2 sortuң—1 s. 80 aqca, 3 sortuң—45 aqca.

Aaq terecектер: 1 sortuң—2 s., 2 sortuң—1 s. 20 aqca, 3 sortuң—30 aqca.

Pala terecек—30 aqca.

ARЬOJ TОLDYН TЕRЕLЕRL KLCLOJ SOK TОLDYН.

Uluq tere: 1 sortuң—3 s., 2 sortuң—1 s. 80 aqca, 3 sortuң—45 aqca.

Ortabъq tere: 1 sortuң—2 s. 25 aqca, 2 sortuң—1 s. 35 aqca, 3 sortuң—32 aqca.

Aaq tereлer: 1 sortuң—1 s. 50 aqca, 2 sortuң—90 aqca, 3 sortuң—22 aqca.

Pala terecек—22 aqca.

2. MЕTIS TЕP KROLIKTARDЫN TЕRЕZL.

Uluq tere 1 sortuң—2 s., 2 sortuң—1 s. 80 aqca, 3 sortuң—45 aqca.

Ortabъq tere: 1 sortuң—2 s. 25 aqca, 2 sortuң—1 s. 35 aqca, 3 sortuң—33 aqca.

Aaaq tereлer: 1 sortuң—1 s. 50 aqca, 2 sortuң—90 aqca, 3 sortuң—22 aqca.

3. TОLLYQJ ӘBЕS KROLIKTARDЫN TЕRЕLЕRL.

Uluq tere: 1 sortuң—1 s. 50 aqca, 2 sortuң—90 aqca, 3 sortuң—22 aqca.

Ortabъq tere: 1 sortuң—1 s. 12 aqca, 2 sortuң—67 aqca, 3 sortuң—16 aqca.

Aaq tereлer: 1 sortuң—75 aqca, 2 sortuң—45 aqca, 3 sortuң—11 aqca.

Pala tere—11 aqca.

Kelishпen cloqanagaňnaq ucun pazъnan tyzurcalar.

Tellyq oqlan kroliktardyn paazyn turqus—sala—pər-
gən çonnunlaj sadəq komisariadı kərə—tura oblazlnan tely-
nən, arəq iellyqy whole, sortunaq kərə—tura.

Leningradskij okrugta, Karəliada, səvərtpj canda, Mos-
kovskij okrugta, Uralskoj oblasta, Başkiriada, Kazakstanda
Qıraqs cərlində, Sibirdə, Lakutcərlində oqlan kroliktarqa-
mındaq paa turquzı parqan:

ARƏQI TÖLDYN KROLIKTARЬ TÖLLYQI KNIGA ŞLLLGƏNƏR.
PƏRLLCLQANDA PLRƏRGƏK TLZLBƏ PLRQIƏ, PAAZЬ MLNDLQI

Qozur təlləri şinşilalar: 1 sortuŋ—22 s., 2 sortuŋ—19 s.
70 aqca, 3 sortuŋ—16 s. 50 aqca.

Ortavъqtəl: 1 sortuŋ—20 s., 2 sortuŋ—17 s., 3 sortuŋ—15 s.

Aaqtəllər: 1 sortuŋ—18 s., 2 sortuŋ—15 s. 30 aqca, 3 sor-
tuŋ—13 s. 50 aqca.

KNIQA PAZLBAN TÖLLƏR MƏTIS TƏP TÖLLƏR TAŞTƏNQİ
KƏRYMYBƏ CYNYQILƏR ARƏQI TÖLDYN KROLIKTARЬNA.

Qozurlat: 1 sortuŋ—16 s. 50 aqca, 2 sortuŋ—11 s. 55 aqca,
3 sortuŋ—8 s. 25 aqca.

Ortavъqtar: 1 sortuŋ—15 s., 2 sortuŋ—10 s. 50 aqca, 3 sor-
tuŋ—7 s. 50 aqca.

Aaqtət: 1 sortuŋ—13 s. 50 aqca, 2 sortuŋ—9 s. 45 aqca,
3 sortuŋ—6 s. 75 aqca.

QOZUR TÖLLƏR, ŞINŞILL TƏP TÖLLƏR, ARƏQITÖLLƏR TÖLLYQI
KNIGA ŞLLLPARQIANNAR.

TLZLBƏ ƏRGƏKTİ ƏZALƏNAN PƏRGƏNDƏ.

TIZIZI: 1 sortuŋ—33 s., 2 sortuŋ—28 s., 3 sortuŋ—24 s. 25 aq.

Ərgəgi: 1 sortuŋ—16 s. 50 aq., 2 sortuŋ—14 s., 3 sortuŋ—
12 s. 15 aq.

PAZLBANARBA MƏTISTƏ.

TIZIZI: 1 sortuŋ—24 s. 75 aq., 2 sortuŋ—17 s. 30 aq., 3 sor-
tuŋ—12 s. 35 aq.

Әргәгі: 1 sortuң—8 s. 25 aq., 2 sortuң—5 s. 75 aq., 3 sortuң—4 s. 15 aq.

ORTABЬQ TӨLLЕR ARЬQITӨLDYN PAZЬLPARQIANNAR.

Тізізі: 1 sortuң—30 s., 2 sortuң—25 s. 50 aq., 3 sortuң—22 s. 50 aq.

Әргәгі: 1 sortuң—15 s., 2 sortuң—12 s. 75 aq., 3 sortuң—11 s. 25 aq.

PAZЬLBANARBA MӘTISTЕR.

Тізізі: 1 sortuң—20 s. 25 aq., 2 sortuң—14 s. 20 aq., 3 sortuң—10 s. 10 aq.

Әргәгі: 1 sortuң—6 s. 75 aq., 2 sortuң—4 s. 75 aq., 3 sortuң—3 s. 40 aq.

Lәningradskij okrukta, Moskvanı promышленніј oblastında, Ivanovo-promышленніј oblasta, Tatarıada, Srәdnө-Volzskij oblasta, Krьmda, Dalnөvostocnij krajda mәndiq paa turqus salqannar:

QӨZUR TӨLLЕR, SHINSHILLAR, ARЬQITÖLLYQLЕR, TӨLLYQI KNIGA PAZЬLQIANNAR.

PLR ӘRGӘKPӘ PLR TLZL PLRGӘ PӘRILPARQIANNAR.

Рұғразыпаң усун: 1 sortuң—18 s., 2 sortuң—15 s. 30 aqса, 3 sortuң—13 s. 50 aqса.

PASTЬRTPANARBA MӘTISTЕR.

Рұғразыпаң усун: 1 sortuң—16 s. 50 aqса, 2 sortuң—11 s. 55 aqса, 3 sortuң—8 s. 25 aqса.

ORTABЬQ TӨLLЕR PAZЬL PARQIAN ARЬQITӨLDYN KROLIKTARBНNЬN.

Разыпаң усун: 1 sortuң—17 s., 2 sortuң—14 s. 25 aqса, 3 sortuң—12 s. 75 aqса.

PAZЬLBANARBA MӘTISTAR.

Разыпаң усун: 1 sortuң—12 s. 75 aqса, 2 sortuң—8 s. 90 aqса, 3 sortuң—6 s. 40 aqса.

AAQTØLY PAZØLPARQAN ARØQTØLDYN.

Разънаң усун: 1 sortuң—15 s., 2 sortuң—12 s. 75 aqca,
3 sortuң—11 s. 25 aqca.

PAZØLBANARBA MËTISTËR.

Разънаң усун: 1 sort.—11 s. 25 aq., 2 sort.—7 s. 90 aq.,
3 sort.—5 s. 65 aq.

QOZUR TØLLØRBØ ŞINŞILLØR, ARØQTØLLYØLØR PAZØL PARQAN.

TØZLLØRL, ØRGØKTØRL ØZALØNAN PØRLL PARQANNAR.

ТØзлzz: 1 sort.—27 s., 2 sort.—22 s. 80 aq., 3 sort.—20 s. 25 aq.

Ørgøgø: 1 sort.—13 s. 50 aq., 2 sort.—11 s. 40 aq., 3 sort.—
10 s. 15 aq.

PAZØLBANARBA MËTISTAR.

ТØзлzz: 1 sort.—20 s. 25 aq., 2 sort.—14 s. 15 aq., 3 sort.—
10 salkovaj.

Ørgøgø: 1 sort.—6 s. 75 aq., 2 sort.—4 s. 75 aq., 3 sort.—3 s.
40 aq.

ORTABØQ TØLLØR, PAZØL PARQAN ARØQI TØLDLN.

ТØзлzz: 1 sort.—25 s. 50 aq., 2 sort.—21 s. 70 aq., 3 sort.—
19 s. 15 aq.

Ørgøgø: 1 sort.—12 s. 75 aq., 2 sort.—10 s. 85 aq., 3 sort.—
9 s. 60 aq.

PAZØLBANARBA MËTISTËR.

ТØзлzz: 1 sort.—19 s. 15 aq., 2 sort.—13 s. 25 aq., 3 sort.—
9 s. 60 aq.

Ørgøgø: 1 sort.—6 s. 40 aq., 2 sort.—4 s. 45 aq., 3 sort.—3 s.
20 aq.

AAQ TØLLØR, PAZØLPARQAN ARØQTØLLYØLØR.

DØn.tøzlzz: 1 sort.—22 s. 50 aq., 2 sort.—19 s. 15 aq., 3 sort.—
16 s. 90 aq.

Ørgøgø: 1 sort.—11 s. 25 aq., 2 sort.—9 s. 60 aq., 3 sort.—
8 s. 40 aq.

PAZÝLBANARBA MËTISTËR.

Tızızlı: 1 sort.—16 s. 90 aq., 2 sort.—11 s. 85 aq., 3 sort.—
8 s. 45 aq.

Ərgəgi: 1 sort.—5 s. 5 aq., 2 sort.—4 s., 3 sort.—2 s. 80 aq.

PAZÝLBANARBA MËTISTAR.

Pırdən yçyn: 1 sort.—11 s. 25 aq., 2 sort.—7 s. 90 aq., 3 sort.—
5 s. 65 aq.

AAQ TÖLLƏR PAZÝLPAROJAN ARBQI TÖLDYN.

Pırdən yçyn: 1 sort.—14 s., 2 sort.—11 s. 90 aq., 3 sors.—
10 s. 50 aq.

PAZÝLBANARBA MËTLSTAR.

Pırdən ysyn: 1 sort.—16 sal. 90 ad., 2 sort.—11 sal. 85 aq.
3 sort.—8 sal. 45 aq.

Zapadnyj oblasta, Nižegorodskij krajda, Tsentralno-Cər-
nozemnyj oblasta, Nižnəvolžskij krajda, Səvəro-Kavkazskij
krajda, Dagəstanda təndəq paa.

QOZUR TÖLLƏRBƏ. ŞİNSİLLAR PAZÝLPAROJAN ARBQI TÖLLYQI LƏRGƏ.

PLR TLZLN PLR ƏRGƏKTƏN YCYN PLRGƏ PƏRLL PAROJA-
NARDƏN.

Pırizlın yçyn: 1 sort.—16 s., 2 sort.—13 s. 60 aq., 3 sort.—
12 s.

PAZÝLBANARBA MËTISTËR.

Pırdən yçyn: 1 sort.—12 s., 2 sort.—8 s. 40 aq., 3 sort.—
6 salkovaj.

ORTABĘQ TÖLLƏR PAZÝLPAROJANAR ARBQI TÖLLYQI E.

Pırdən yçyn: 1 sort.—15 s., 2 sort.—12 s. 75 aq., 3 sort.—
11 s. 25 aq.

PASTŘRBANARBA MËTISTËR.

Pırdən yçyn: 1 sort.—11 s. 25 aq., 2 sort.—7 s. 90 aq., 3 sort.—
5 s. 65 aq.

AAQ TÖLLƏR PAZƏL PAROJAN ARBQI TÖLLYQILƏR.

Pırdənycyn: 1 sort.—14 s., 2 sort.—11 s. 90 aq., 3 sort.—10 s. 50 aq.

PAZƏLBANARBA MƏTISTƏR.

Pırdənycyn: 1 sort.—10 s. 50 aq., 2 sort.—7 s. 35 aq., 3 sort.—5 s. 25 aq.

QOZUR TÖLLƏRBƏ ŞİNSİLLƏR PAZƏL PAROJAN ARBQI TÖLLYQILƏR.

ƏRQƏKTƏRBƏ TLİZLƏR ƏZALƏNAN.

Tlizliz: 1 sort.—24 s., 2 sort.—20 s. 40 aq., 3 sort.—18 s.

Ərgəgəl: 1 sort.—12 s., 2 sort.—10 s. 20 aq., 3 sort.—9 s.

PAZƏLBANARBA MƏTISTƏR.

Tlizliz: 1 sort.—18 s., 2 sort.—12 s. 60 aq., 3 sort.—9 s.

Ərgəgəl: 1 sort.—6 s., 2 sort.—4 s. 20 aq., 3 sort.—3 s.

ORTABƏQ TÖLLƏR ARBQI TÖLLYQƏ PAZƏLQANAR.

Tlizliz: 1 sort.—22 s. 50 aq., 2 sort.—19 s. 15 aq., 3 sort.—16 s. 90 aq.

Ərgəgəl: 1 sort.—11 s. 25 aq., 2 sort.—9 s. 60 aq., 3 sort.—8 s. 45 aq.

PAZƏLBANARBA MƏTISTAR.

Tlizliz: 1 sort.—16 s. 90 aq., 2 sort.—11 s. 85 aq. 3 sort.—8 s. 40 aq.

AAQ TÖLLƏR ARBQI TÖLLYQƏ PASTƏR SALQANAR.

Tlizliz: 1 sort.—21 s., 2 sort.—17 s. 85 aq., 3 sort.—15 s. 75 aq.

Ərgəgəl: 1 sort.—10 s. 50 aq., 2 sort.—9 s., 3 sort.—7 s. 90 aq.

PAZƏLBANARBA MƏTISTAR.

Tlizliz: 1 sort.—15 s. 75 aq., 2 sort.—11 s., 3 sort.—7 s. 90 aq.

Ərgəgəl: 1 sort.—5 s. 25 aq., 2 sort.—3 s. 70 aq., 3 sort.—2 s. 65 aq.

Tellyq uluq kroliktardың üçün tələp calar ljqqlzlncl
kəp caş kroliqaştardың pazınaq (50 % arťq).

Uluqtəp tolal calar: qozur təllər—onajdan ərtkənər; or-
tavıq tollər—səgls ajdan ərtkənər, aaq təllər—altı ajdan ərt-
kənər.

Potərlərdə sadarqa akəlgən krəstian ol əvəzə kontrak-
tatsiaba pərərgə akəlgən polza qozar kərək no raapı,

Po rastsənkalardы krəstian pozuba alparza par polup
ananda caqşy polar ədl.

NONU QBRARQIA KƏRƏK KROLIK KƏRƏGLNƏN ARA.

Volkonckij. Razvədəniə krolikov v Sibiri. Izdaniə Sibirsко-
go krajəvogo izdatelstva.

Godziatskiy K. R. Səlskoqozialistvennoe, məqomoə, ruqomoə
krolikovodstvo, kooperativnyj svet ego produktov. Izdaniə Knigo-
sojuza. 1930 g.

Uskova O.I. Krolikovodstvo i ego produktsia. Izdaniə Vsə-
koqotsojuza.

Otvətredaktorъ CUDOIakov.

Тираж 2000. 2^{1/2} печ. листа.

Сдано в производство 9|V-32 г.

Подписано к печати 14|VI-32 г.

Статформат 72×11 мм.

Печатных знаков в одном печ. листе 32.480

Новосибирск. т/л № 1 ЗСКПТ. Заказ № 1871

Новосибирск. Уполсиблито А № 156 от 8|V-32 г.

OGLAVENTEN

Str.

Prædisloviazb	2
Krolık tutqan „Naa eadıq“ təp Kommunada	5
Qajdə şərəgə kərək krolık emlə	14
Krolliktardə azrarqa təp tyzalıq	14
Krolliktıl tavasın qajdə caradarqa	16
Krolliktıl telgə kajdə talap alarqa	20
Krolliktıl tətərcicədanlı	21
Noo aqrıçva aqrıpcə krolık, qajdə kyrəzəgən aqrıqlarıza	25
Qajdə tyzət salarqa krolık tutcan kərəkti, kolqosta	26
Qajdə, qajdıq paava pərərgə kərək krolık tərəzilən tellyiq krolliktardı.	32

1443